

AzərTürkBank



ATB Biznes kartları
(MasterCard Business)
üzrə **Tariflər cədvəli**

ATB Biznes kartları (MasterCard Business) üzrə Tariflər cədvəli

Xidmətlər üzrə tariflər	
Kartın müddəti	1 illik / 2 illik / 3 illik
Kartın valyutası	AZN / USD / EUR
Kart üzrə xidmət haqqı	1 illik - 30 AZN 2 illik - 45 AZN 3 illik - 60 AZN

Card to Card xidməti banka məxsus olan Mobil Bank, ATM və Bankın internet səhifəsi vasitəsi ilə	
Bankın debet və əmək haqqı kartları üzrə banka məxsus olan kartlar arasında köçürmələr	Ödənişsiz
Digər kartlara köçürmə	0.15% (min. 0.6 AZN/USD/EUR)
Card to Card xidməti (digər üsullarla)	0.15% (min. 0.6 AZN/USD/EUR)
Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
Əlavə Kart dəyəri	Əlavə kartın tarif dəyərinin 50%-i*
Kart itirildikdə və yararsız hala düşdükdə	Tarif dəyərinin 100% həcmi
Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)	10 AZN
Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə**	0 AZN
Kart hesabına ilkin minimal balans tələbi	0 AZN
Sığorta depozit məbləğinin aşağı həddi	0 AZN
SMS-Xəbərdarlıq xidməti	0 AZN
PIN Change xidməti	0.5 AZN
Erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	2 AZN
Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
Mobil Bank xidməti	0 AZN
Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə daxili)	1.5% (min. 1 AZN/USD/EUR)
Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə xarici)	1.5% (min. 6 AZN/USD/EUR)
Quasi-Cash (köçürmə, kredit ödənişləri, mərc oyunları və s.) əməliyyatları	0 AZN
Ödənişlərə əsassız etirazla dair xidmətə görə komissiyon haqqı	Məbləğin 0.1% (min. 10 AZN - maks. 50 AZN)
Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)***	10 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)***	20 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)***	60 AZN

- * Eyni hesaba bağlı ikinci kart sifariş edildikdə. Bu şərt yalnız kart istifadəçisi fərqli şəxs olduqda həyata keçirilir. Əsas kart növündən üstün (bahalı) sifariş edilən əlavə kart dəyəri tam şəkildə ödənilir. "World Elite" və "VISA Infinite" kartlarının əlavə kart şəklində sifarişinə yalnız əsas kart eyni növdə olduğu halda yol verilir.
- ** Müştəridən yararsız kartı təhvil almaq şərtilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur.
- *** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

ATB Biznes kartları (MasterCard Business) üzrə
Tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komisyon haqqı	ATB Biznes kartları
"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	0.5% (min. 1 AZN/USD/EUR)
"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə	0.5% (min. 1 AZN/USD/EUR)
Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə	1% (min. 2 AZN/USD/EUR)
Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1.5% (min. 3.5 AZN/USD/EUR)
Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	1.5% (min. 6 AZN/USD/EUR)
ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün gündəlik limit	Qanunvericiliyin tələblərinə uyğun

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komisyon haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün AR Mərkəzi Bankı tərəfindən əməliyyat gününə təyin edilmiş rəsmi məzənnə əsas götürülür
- Kart əməliyyatlarına dair hesablaşmalar maliyyə silinməsinin Banka daxil olduğu günə ödəniş kartları ilə edilmiş bütün əməliyyatlar üçün müəyyən edilmiş məzənnə əsasında aparılır
- Vəsaitlərin nağd məxarici əməliyyatları zamanı qanunvericilikdə müəyyən edilmiş qaydada 1.00% həcmində sadələşdirilmiş vergi tutulur